

DİLİN FONETİK QURULUŞU VƏ TƏRCÜMƏ MƏSƏLƏLƏRİ

HƏBİB ZƏRBƏLİYEV*

İNDONEZİYA DİLİNİN FONOTAKTİK XÜSUSİYYƏTLƏRİ

XÜLASƏ

İndoneziya dilinin əsas fonotaktik xüsusiyyətlərinin araşdırıldığı bu məqalədə hecanın növləri və strukturu, fonemlərin mövqə və kombinator qaydaları, allofonik qaydalar, fonemlərin bu və ya digər mövqedə və birləşmədə işlənməsinə, sözün (morfemin) strukturunda sait yiğinına (hiatus) və hecanın, xüsusiilə sözün (morfemin) ilk və son hecasının strukturunda samit yiğinina (klaster) qoyulan məhdudiyyətlərin səbəb olduğu fonotaktik və morfonotaktik səviyyəli fonetik hadisələr (epenteza, diyereza) və bu hadisələrin heca, morfem və sözün strukturunda yaratdığı dəyişikliklər müəyyənləşdirilir.

Müəyyən edilir ki, İndoneziya dilində sözün (morfemin) fonoloji strukturuna qoyulan məhdudiyyətlər əsasən sözün (morfemin, hecanın) anlautu və auslautu ilə, bu və ya digər fonemin müəyyən mövqedə işlənə bilmək/bilməmək, həmçinin fonemlərin kombinator imkanları ilə bağlıdır.

Açar sözlər: *fonotaktika, epenteza, hiatus, klaster, allofon*

1. Məlum olduğu kimi, fonotaktika fonemlərin distribusiyası və kombinator imkanlarını öyrənir. Bu, fonemlərin birləşmə qanunlarını müəyyənləşdirməyə, həmçinin konkret dilin fonoloji sistemində söz və hecanın abstrakt modellərini qurmağa imkan verir. Hər bir dilin xüsusi fonotaktika qaydaları vardır: fonem qaydaları və allofonik qaydalar. Fonem qaydaları hansı fonemlərin birləşə bilmələrini / birləşə bilməmələrini (kombinator qaydalar), bu və ya digər fonoloji kontekstdə fonemlərin işlənməsinə hansı məhdudiyyətlər qoyulduğunu (mövqə qaydaları), allofonik taktika isə mövcud birləşmə və mövqelərdə fonemlərin hansı variantlarının (allofonlarının) işlədilməsini müəyyənləşdirir [Kacevich: 1986, c.6]. Bu qaydalar adətən sabit olur. Bununla belə, dilin inkişafı prosesində müəyyən səbəblərdən, məsələn, konkret dilin daşıyıcılarının articulyasiya bazasında müəyyən dəyişikliklərə gətirib çıxaran interferensiya, başqa dillərdən sözlər alınması nəticəsində bəzi qaydalar pozula bilər. Bu məqalədə də başlıca olaraq məhz həmin məsələlər araşdırılır. Lakin əlavə etmək lazımdır ki, heca strukturunu, diftonqların formallaşması və ümumi ahəngdarlığı idarə edən qaydalar da fonotaktikanın bir hissəsidir.

İndoneziya dilinin fonotaktik xüsusiyyətləri barədə yazılmış əsərlər o qədər də çox deyildir. Bu əsərlərdə İndoneziya dilinin fonotaktikası haqqında yalnız ötəri qeydlər təqdim olunur, akronimlərin və alınma sözlərin fonotaktik xüsusiyyətləri araşdırılır [Zamzani: 2006; Problematika: 2009; Susilawati: 2009; Dwigdjowahono 2011; Kusumah: 2011; Herningtias: 2012; Yudhistira: 2021]. Onlar əsasən kiçik məqalə və bakalavr və magistr dərəcələri almaq üçün yazılmış işlərdir. Müəyyən məlumatlar həmçinin rus alımları N.D.Andreyev və L.İ.Uxanovanın [Андреев и др.:

* Azərbaycan Dillər Universiteti, filologiya elmləri doktoru, professor

1959], L.Q.Zubkovanın [Зубкова 1966; 1967; 1970] tədqiqatları və “İndoneziya dilinin qrammatikası”nda [Алиева и др.: 1972], eləcə də İndoneziya və Azərbaycan dil-lərinin fonotaktikasının tipolji xüsusiyyətləri ilə bağlı bizim beynəlxalq konfransda etdiyimiz məruzənin tezislərində [Zərbəliyev: 2018] təqdim olunmuşdur. Başqa sözlə, İndoneziya dilinin fonotaktikasını sistemli şəkildə təsvir edən heç bir əsər yoxdur.

İndoneziya dilinin fonotaktikasının bir sıra xüsusiyyətləri dəqiqləşdirilməsi üçün eksperiment aparılmasını tələb edir. Lakin onların mühüm hissəsi eksperiment aparılmadan da xarakterizə edilə bilər. Bu məqalədə İndoneziya dilinin fonotaktikasının eksperimentə ehtiyacı olmayan xüsusiyyətlərindən bəhs olunur.

2. Hecanın strukturu. İndoneziya dilində hecanın aşağıdakı struktur növləri müəyyənləşdirilmişdir (V – sait, C – samit):

- V: *a-bang* ‘böyük qardaş’, *i-tu* ‘o’,
- VC: *un-ta* ‘dəvə’, *em-pat* ‘dörd’
- CV :*ja-lan* ‘yol’, *i-si* ‘məzmun’,
- CVC: *ser-ta* ‘və’, *se-gar* ‘təzə, tər’,
- VCC : *eks-ternal* ‘zahiri’, *eks-plisit* ‘dəqiq, aydın’,
- CCV: *pra-ju-rit* ‘əsgər’, *ske-ma* ‘sxem’,
- CCVC: *trak-tat* ‘traktat’, *staf* ‘personal’, *stan-dar* ‘standart’,
- CVCC: *teks-tur* ‘tekstura’, *mo-dern* ‘müasir’,
- CCCV: *stra-te-gis* ‘strateji’, *stra-ti-fi-ka-si* ‘təbəqələşmə’,
- CCCVC: *strip* ‘zolaq’, *kon-struk-si* ‘inşaat’,
- CCVCC: *kom-pleks* ‘mürəkkəb’,
- CVCCC: *korps* ‘korpus’.

Əsl indoneziya sözləri üçün bunlardan ilk dörd tip xarakterikdir. Qalan bütün heca tipləri yalnız başqa dillərdən alınma sözlərdə müşahidə edilir. Hecanın strukturu əsasında sözün alınma olduğunu, bir çox hallarda hətta hansı dildən alındığını da təyin etmək olar. Burada hecanın bütün struktur tipləri haqqında deyil, nümunə üçün yalnız CCV və CCVC tərkibli hecaların əsas xüsusiyyətləri göstərilir. Digər heca tipləri isə irəlidəki bölmələrdə fonem qaydaları və allofonik qaydalar çərçivəsində xarakterizə edilir.

Alınma sözlərə xas olan CCV tipli hecalarda **ikinci** samit kimi daha çox kipləşməyən /r/, /l/ və /w/ sonantları çıxış edir. Lakin bu mövqedə kipləşən küylü /p/, /t/, /k/ samitləri, kipləşməyən küylü /s/ sibilyanti və nadir hallarda kipləşməyən küylü farinqal /h/ samiti də müşahidə edilir. Məsələn: *pre-siden* ‘prezident’, *slo-gan* ‘şüar’, *swa-layan* ‘özünəxidmət’, *spa-si* ‘boşluq, məsafə’, *sta-tis* ‘statik’, *ska-la* ‘şkala; miqyas’, *psi-kologi* ‘psixologiya’, *bha-rata* ‘Bharata’. Belə hecalarda **birinci** samit /p/, /b/, /t/, /d/, /k/, /g/, /f/, /s/, nadir hallarda /r/ və /w/ fonemi ola blər: *ple-no* ‘plenum, plenar’, *psi-his* ‘psixi’, *blo-kade* ‘blokada’, *tra-gedi* ‘faciə’, *dra-ma* ‘dram’, *dra-gon* ‘əjdaha’, *kli-nis* ‘klinik’, *glo-bal* ‘qlobal’, *fla-mingo* ‘flaminqo’, *sla-ber* ‘süpürgə’, *sku-ter* ‘motoroller’, *Rwanda* ‘Ruanda’, *wre-da* ‘böyük; yaşı’ (Yava dilindən).

Alınma sözlərə xas olan CCVC tipli hecalarda isə **ikinci** samit kipləşməyən /r/, /l/ və /w/ sonantları, kipləşən küylü /p/, /t/ və /k/ samitləri, kipləşən /n/ sonantı və kipləşməyən küylü /s/ sibilyanti ola bilər: *truk* [truk_>] ‘yük maşını’, *slang* /slanq/ ‘şlanq’, *Swis* ‘İsveçrə’, *spon-sor* ‘sponsor’, *staf* ‘ştat’, *skor* ‘hesab’, *snor-kel* ‘şnor-kel’, *ksar-das* ‘çardas’ (macar rəqsi), *ksatria* ‘döyüşçü’. Belə hecalarda birinci samit kimi /s/, /t/, /d/, /m/, /k/, /g/, /f/, /p/ və /b/ fonemləri çıxış edir: *spon-tan* ‘spontan’, *trak-tor* [trak_{>tor}] ‘traktor’, *dras-tis* ‘kəskin’, *mbak-yu* [mba?yu] ‘böyük bacı’, *kwin-tal* ‘sentner’, *gram* ‘gram’, *frag-men* ‘fragmənt’, *plan-set* ‘planset’, *gam-blang* [gamblanq] ‘aydın, anlaşıqlı’.

Hər iki heca tipi əsasən hind-Avropa dillərdən, çox az hallarda isə Yava dili və başqa dillərdən alınmalarda təsadüf edilir. Lakin bu heca tiplərində yuxarıda sadalanmış samitlərin heç də bütün kombinasiyaları realizə olunmur (bu barədə irəlidə kombinator qaydalar bölməsində daha ətraflı bəhs edilir).

3.1. Mövqe ilə bağlı fonem qaydaları. İndoneziya dili üçün mövqe qaydaları əsasən sözün anlautu və auslautu, həmçinin inlautda hecanın sonu ilə bağlıdır. Həmin mövqelərdə bəzi fonemlərinin işlənməsinə məhdudiyyət qoyulur:

- Əsl İndoneziya sözləri pepet (/ə/) ilə bitə bilməz. Bu qayda yalnız sayca çox olmayan alınma sözlərdə və onların modellərinə uyğun şəkildə yaradılmış bəzi İndoneziya sözlərində pozulur. Məsələn: *modernisme* ‘modernizm’, *spiritisme* ‘spiritizm’, *ekstase* ‘ekstaz’, *Marhaenisme* ‘marhaenizm’.

- Morfemin anlautu və inlautunda diftonqların işlənməsinə məhdudiyyət qoyulur. İnlautda diftonqlar yalnız törəmə sözlərdə və alınma morfemlərdə müşahidə edilir.

- Əsl İndoneziya morfemlərində diftonqlar qapalı hecanın zirvəsini yarada bilməz.

- Əsl İndoneziya sözlərində anlautda /f/ (yazında v və f hərfləri ilə işarələnir), /x/ (yazında kh), /ʃ/ (yazında sy), /q/ (yazında q, bəzən də k və ya g) və /ğ/ (yazında g və ya gh) fonemlərinin işlənməsinə yol verilmir. Anlautunda bu fonemlər olan bütün sözlər başqa dillərdən alınmışdır: *fisika* [fisika] ‘fizika’, *vakansi* [fakansi] ‘tətil’, *fitnah* [fit_{>nah}] ‘fitnə’ (< ər. **فتنة** [fitnat]), *khianat* [xi^janat_>] ‘xəyanət’ (< ər. **خيانة** [xi^jānat]), *syair* [sa^jir] ‘poema’ (< ər. **شعر** [ʃi^jr]), *Quran* [quran] və ya *Kuran* [kuran] ‘Quran’ (< ər. **القرآن** [‘al-Qur^jānu]), *gubah* [gubah] və ya *kubah* [kubah] ‘qübbə’ (< ər. **قبة** [qubbat]), *gaib* [ga^jip_>] və ya *ghaib* [ga^jip_>] ‘gizli’ (< ər. **غائب** [ga^jib]).

- Əsl İndoneziya sözlərində auslautda da (eləcə də inlautda hecanın sonunda) /f/, /ʃ/, /q/, /k/, /ğ/, /x/ fonemlərinin işlənməsinə məhdudiyyət qoyulur. Bu mövqedə onlar yalnız alınma sözlərdə müşahidə edilir: *komunikatif* ‘ünsiyətcil’, *huruf* ‘hərf’ (< ər. **حروف** [hurūf] ‘hərflər’), *Qureisy* /Kureisy/ [qurej_J] ‘quareyş’ (< ər. **قریش** [quray_J]), *diplomatik* [diplōmatik_>] ‘diplomatik’, *akik* [‘akik_>] və ya [‘akiq] ‘əqiq’ (< ər. **أقيق** [aqīq]), *balig* [balığ_>] və ya *baligh* [balığ] ‘yetkin’ (< ər. **بالغ** [bālg̪]).

[bālīg]), *tarikh* [tarix] ‘era; dövr’ (< ər. تاریخ [tārīx]), *tokh* [tox] ‘axı’ (< hol. *toch* [tox']).

- Əsl İndoneziya sözlərində bütün mövqelərdə /z/, /ʒ/ və /ʐ/ samitlərinin işlənməsinə məhdudiyyət qoyulur. Alınma sözlərdə bu samitlər /z/, /s/ və ya /ʃ/ kimi assimilyasiya edilir: *zindiq* ‘zındıq, kafir’ (< ər. زندق [zindīq]), *zarah* ‘zərrə’ (< ər. ذرة [zarrat]), *lezat* / *lazat* ‘ləzzətli, dadlı’ (< ər. لذة [lazzat]), *mazlum* ‘məzлum’ (< ər. مظلوم [mažlūm]), *saku* ‘cib’ (< hol. *zak*), *jaman* [ħaman] / *zaman* ‘zaman, dövr’ (< ər. زمان [zamān]).

- Əsl İndoneziya sözlərində bu dilin özünə xas olan aşağıdakı samitlər hecanın sonunda işlənə bilməz: /h/, /ħ/, /b/, /d/, /g/, /ŋ/, /w/ və /j/. Hecanın həm də /p/ və /t/ samitləri ilə bitməsinə yol verilmir. Bu mövqedə onlar öz allofonları ilə çıxış edir.

3.2. Kombinator qaydalar. Bu qaydalar nitq axınında fonemlərin bir-birinə təsiri – akkomodasiya, assimilyasiya və dissimilyasiya nəticəsində baş verən dəyişiklikləri nizamlayan qaydalardır. Bu qaydalar assimiliyativ və dissimiliyativ əsasda baş verə bilən epenteza, diereza, haplogojiya və metateza, həmçinin auqmentasiya kimi kombinator dəyişmələri əhatə edir. İndoneziya dilində aşağıdakı kombinator qaydalar müəyyən edilmişdir:

- Əsl İndoneziya sözlərində eyni olmayan saitlər arasında /h/ samiti çox zəif artikulyasiya edilərək bir saitdən digərinə keçid funksiyası yerinə yetirir: *pahit* [pa^hit] ‘aci’, *jahit* [ħa^hit] ‘tikiş’. Bəzi sözlərdə isə o, ayrııcı /j/ və /w/ samitləri ilə əvəz edilir: *pihak* [pi^ja?], *sohar* [so^war] ‘qayıq (qayıq növü)’. Lakin alınma sözlərdə belə əvəzlənmə baş vermir [Алиева и др. 1972, с.38]. Müq. et: *lahir* [lahir] ‘doğulmaq’ (ər. ظاهر [zāhir]).

- İnlautda əsl İndoneziya morfemlərində aşağıdakı samit birləşmələri – klasterlər mümkündür:

a) nazal və nazal olmayan kipləşən homorqan samit birləşmələri: *bintang* ‘ulduz’, *tingkat* [tiŋkat] ‘mərtəbə; səviyyə’, *tumbuh* ‘bitmək; inkişaf etmək’, *sumpah* ‘and içmək’,

b) /j/ kipləşən sonantı və /s/ sibilyantının birləşməsi: *bangsa* [baŋsa] ‘xalq, millet’, *bungsu* [buŋsu] ‘ən kiçik’,

c) tərkibində /ə/ saiti olan birinci hecanın final kipləşməyən /r/ sonantının ikinci hecanın müxtəlif artikulyasiya əlamətli inisial samiti ilə birləşməsi: *ser-ba* [sərba] ‘bütövlükdə, tam’, *ter-bang* [tərbəŋ] ‘uçmaq’, *ter-jun* ‘tullanmaq’, *ser-pih* [sərpih] ‘qəlpə, qırıntı’, *ber-sih* [bərsih] ‘təmiz’, *ser-ta* [sərta] ‘və’ (həmçinin bax: [Алиева и др.: 1972, с.47]).

İndoneziya dilinin tarixi inkişafi prosesində ikihecalı morfemlərdə inlautda aşağıdakı samitlər klasterlər yaratmışlar:

a) ilk hecanın final kipləşməyən /r/ və ya /l/ sonantı ilə ikinci hecanın müxtəlif artikulyasiya əlamətli inisial samitləri: *tar-pin* ‘skipidar’, *mar-mot* ‘marmot’, *kar-tu* ‘kart’, *pal-su* ‘saxta’, *sal-ju* ‘qar’,

- b) ilk hecanın müxtəlif artikulyasiya əlamətli final samitləri ilə ikinci hecanın inisial kipləşməyən /r/ və ya /l/ sonantı: *pot-ret* [pɔtret_>] ‘portret, fotoqrafiya’, *mit-ra* [mit_{>ra}] ‘tərəfdəş’, *mes-ra* ‘zərif, cazibədar’, *ah-li* ‘mütəxəssis’, *tab-let* [tap_{> let_>] ‘həb, tablet’,}
- c) ilk hecanın müxtəlif artikulyasiya əlamətli final samitləri ilə ikinci hecanın inisial kipləşməyən /j/ və ya /w/ sonantı: *sat-ya* [sat_{>ja}] ‘sadiq’, *kar-ya* [karja] ‘əmək’, *sur-ya* [surja] ‘günəş’, *ar-wah* ‘ruh (mərhumun ruhu)’, *sat-wa* [sat_{>wa}] ‘heyvan, vəhşi’, *tak-wil* [ta?wil] ‘şərh, təfsir’,
- d) ilk hecanın homorqan olmayan final kipləşən nazal /n/, /m/ və ya /ŋ/ sonantları ilə ikinci hecanın müxtəlif artikulyasiya əlamətli inisial kipləşən samiti: *un-ta* ‘dəvə’, *ban-tal* ‘yastıq’, *tan-da* ‘işarə’, *sam-buk* ‘qamçı’, *sam-pan* ‘qayıq’, *tam-tam* ‘tamtam’ (təbil növü), *tang-kas* [taŋkas] ‘cəld’, *tang-ga* [taŋga] ‘pilləkən’,
- e) ilk hecanın homorqan olmayan final kipləşən nazal /m/, /n/ və ya /ŋ/ sonantı ilə ikinci hecanın inisial kipləşməyən /s/ sibilyantı: *tam-sil* ‘müqayisə; kinayə’, *ten-si* ‘gərginlik’, *sang-si* [sanjsi] ‘sanksiya’, *sank-si* [saŋksi] ‘sanksiya’, *fung-si* [fuŋsi] ‘funksiya’, *funk-si* [fuŋksi] ‘funksiya’ (yuxarıda verilmiş əsl İndoneziya sözlərindəki analoji birləmələrlə müq. et),
- f) ilk hecanın final kipləşən /k>/, /q/ və ya /ʔ/ samiti ilə ikinci hecanın müxtəlif artikulyasiya əlamətli inisal samiti: *ak-si* [?_{ak>si}] ‘hərəkət, aksiya’, *sak-ti* [sak_{>ti}] ‘sehrli qüvvə’, *ak-rab* [?_{aqrəp>}] ‘yaxın; möhkəm’, *lak-nat* [la?nat_>] ‘lənət’, *yak-ni* [ya?ni] ‘yəni’ (həmçinin bax: [Алиева и др. 1972, с.48]).

İkihecalı və çoxhecalı (adətən alınma) morfemlərin inlautunda üç və dörd samitin kombinasiyası da mümkündür: *in-spek-si* ‘yoxlama’, *kon-spi-ra-si* ‘konspirasiya’, *in-stan-si* ‘instansiya’, *den-dro-lo-gi* ‘dendrologiya’, *an-tre* ‘növbə’, *kon-trak* ‘müqavilə’, *kon-flik* ‘münaqışə’, *kon-klu-si* ‘nəticə’, *in-skrip-si* ‘kitabə’, *kon-struk-si* ‘inşaat; konstruksiya’, *ang-glap* [?_{aŋglap>}] ‘borcu ödəməmək’, *ang-grek* [?_{aŋgre?}] ‘səhləb’.

N.D.Andreyev və L.I.Uxanova hecada fonemlərin birləşməsini məhdudlaşdırıran 20 qayda müəyyənləşdirmişlər. Lakin onların əksəriyyəti hecaların inisial və finalı ilə bağlıdır [Андреев и др. 1959, с.185–188].

4. Allofonik qaydalar

4.1. Saitlərin variasiyası

- İndoneziya dilində törəmə olmayan ikihecalı sözlərin bir qismində /u/ və /ɔ/, /i/ və /ɛ/, bəzən də /a/ və /ə/ saitləri bir-birini əvəz edə bilən allofonlar kimi çıxış edir: *telur* [təlur] – *telor* [tələr] ‘yumurta’, *nisan* [nisan] – *nesan* [nɛsan] ‘qəbirüstü daş’, *dempit* [dəmpit_>] – *dempet* [dəmpət_>] ‘kip doldurulmuş’, *arti* – *erti* [ərti] ‘məna’.

- Məna dəyişməsinə gətirib çıxaran hallarda bu saitlər variasiya edə bilmir və beləliklə, müstəqil fonemlər kimi çıxış edirlər. Müq. et: *dinding* [dindinq] ‘divar’ –

dendeng [dəndəŋ] ‘ədvyyatlı quru ət tikələri’, *burung* [burun] ‘qus’ – *borong* [bɔrɔŋ] ‘topdan satış’ [Алиева и др. 1972, с.29].

- Alınma sözlərin antepenultimində də saitlərin variantlaşması müşahidə edilir: /a/ – /ə/, /a/ – /u/, /ɔ/ – /u/, /ɔ/ – /ə/, /ɛ/ – /i/. Məsələn: *kalimat* [kalimat_>] – *kelimat* [kəlimat_>] ‘ehkam’, *khawatir* [xawatir] – *kuatir* [ku^watir] ‘narahat olmaq; qorxmaq’, *polisi* – *pulisi* ‘polis nəfəri’, *torpedo* [tərpədo] və ya [tərpədo] ‘torpeda’, *dewala* [de-wala] – *diwala* ‘daş hasar’.

- Bəzi alınma sözlərdə penultimdə /u/ – /ə/ variantlaşması baş verir: *khasumat* [xasumat_>] – *kasemat* [kasəmat_>] ‘ədavət, düşmənlik’.

Saitlərin variantlaşmasını A.K.Oqloblın İndoneziya dilində sözün strukturu ilə izah edir: sözün törəmə olmayan hissəsi ikihecalı olmalıdır, ona görə də antepenultimə prefiksə bənzəyən element kimi baxılır. Bu səbəbdən həmin mövqedə bütün saitlər üçün /ə/ saiti ilə əvəz edilmə meyli xarakterikdir. /ɛ/ və /ɔ/ saitləri isə həm də müvafiq olaraq /i/ və /u/ saitləri ilə əvəz edilə bilər [Алиева и др. 1972, с.29-30].

4.2. Samitlərin variantlaşması

- Alınma sözlərin anlautu və inlautunda əsl İndoneziya sözlərində olmayan fonemlər ya alındığı dildə olduğu kimi saxlanır, ya da onların allofonları ilə əvəz edilir. Bu mövqelərdə alınma /f/ samiti çox zaman /p/ allofonu, /χ/ və /x'/ samitləri isə /x/, bəzən də /h/ və /k/ allofonları ilə çıxış edir: *fikir* // *pikir* ‘fikirləşmək’ (< ər. فکر [fikr]), *faham* // *paham* ‘başa düşmək, bilmək’ (< ər. فهم [fahm]), *palsu* ‘yanlış, saxta’ (< ing. false [fɔ:ləs]), *wapat* [wapat_>] ‘vəfat’ // *wafat* (< ər. وفاة [wafat]), *kapan* ‘kəfən’ // *kafan* (< ər. كفن [kafan]), *telepon* ‘telefon’ (< hol. telefoon), *khilaf* [xilaf] // *kilaf* ‘yanlış, səhv’ (< ər. خلاف [χilāf]), *akhir* [‘axir] // *akir* ‘son’ (< ər. آخر [‘āxīr]), *khabar* ‘xəbər’ // *kabar* (< ər. خبر [χabar]), *karisma* ‘nüfuz’ (< yun. χάρισμα [χ'arisma]);

- Alınma sözlərin auslautunda, eləcə də inlautunda hecanın sonunda /f/ samiti /p_> allofonu, /χ/ samiti isə bəzən /k_> allofonu ilə əvəz edilir: *sarap* [sarap_>] ‘sözlərin dəyişməsi’ (< ər. صرف [ʃarf]), *tapsir* [tap_>sir] ‘təfsir’ (< ər. تفسیر [tafsır]), *sep* [sep_>] ‘başçı, rəhbər, şef’ (< hol. chef [sef]), *tarik* [tarik_>] ‘era; dövr’ (/ tarikh [tarix]) (< ər. تاريخ [tārīχ]);

- Hecanın sonunda işlənməsinə məhdudiyyət qoyulmuş /p/ və /t/ samitləri həm əsl İndoneziya sözlərində, həm də alınmalarda bu mövqedə müvafiq olaraq imploziv /p_> və /t_> allofonları ilə əvəz olunur: *harap* [harap_>] ‘ümid etmək’, *tempat* [təmpat_>] ‘yer’, *khotbah* [xət_>bah] ‘xütbə’, *Sabtu* [sap_>tu] ‘şənbə’;

- Hecanın sonunda /k/ samiti qlottal /ʔ/allofonu (glottal stop) ilə çıxış edir: *badak* [badaʔ] ‘kərgədan’. Bəzi ərazilərdə /k/ samitindən əvvəl /i/ saiti gələrsə, o, imploziv /k_> allofonu ilə əvəz edilir: *baik* [baik_>] ‘yaxşı’;

- Hecanın sonunda işlənməsinə məhdudiyyət qoyulmuş dilortası /ħ/ samiti alınma sözlərdə həmin mövqedə apikal kar varianti, məsələn, /t_> allofonu ilə əvəz

edilə və ya saxlana bilər: *mikraj* [mi?raħ] // *mikrad* [mi?rat_>] ‘mirac’ (< ər. [mi?rād]), *Dajlah* [daħħlah] ‘Dəclə’ (< ər. دَلْجَةً [dadħlat]), *iżbar* [iħbar] ‘məcbur et-mə’ (< ər. إِجْبَارٌ [iħbār]).

- Hecanın sonunda işlənməsinə məhdudiyyət qoyulmuş /b/, /d/ və /g/ samitləri alınma sözlərdə müvafiq olaraq /p/, /t/, və /k/ kar imploziv allofonları ilə əvəz edilir: *wajib* [waħip_>] ‘vəzifə, borc’ (< ər. وَاجِبٌ [wādžib]), *akrab* [ak>rap_>] ‘yaxın, möhkəm’ (< ər. أَكْرَبٌ [akrabu]), *kubti* [kup_{>ti}] ‘kopt (Misirdə xristian ərəb)’ (< ər. قُبْطَى [qibṭ]), *murid* [murit_>] ‘şagird’ (< ər. مُرِيدٌ [murīd]), *gudig* [gudik_>] ‘qaşınma’ (Yava dilindən);

- Dilönü /n/ sonantı dilortası *c* /ħ/, *j* /ħ/, *y* /j/ samitlərindən əvvəl bəzən /ɲ/ dilortası sonantı ilə əvəz edilir. Bu əlavə distribusiya (sərbəst variantlaşma) zamanı eyni bir fonemin variantları sərbəst şəkildə bir-birini əvəz edə bilir. Məsələn: *panci* [paħħi] // [panħi] ‘qazan’, *hancur* [haħħur] // [hanħur] ‘sınmaq, dağılmaq’, *panjang* [paħħaq] // [panħaq] ‘uzun’, *senjata* [sənħata] // [sənħata] ‘silah’.

5. İndoneziya dilində hecanın strukturunda, xüsusilə sözün (morfemin) əvvəlində və sonunda sait yiğini (**hiatus**) və samit yiğinina (**klaster**) məhdudiyyət qoyulur. Lakin alınma sözlərdə bu məhdudiyyətə heç də həmişə riayət olunmur. Sözün inlautunda samit yiğini barədə yuxarıda kombinator qaydalar bölməsində bəhs edilmişdi. Burada isə hiatus və klasterin hansı hallarda mümkün olması müəyyənləşdirilir.

İndoneziya dilində hiatus və klasterə qoyulmuş məhdudiyyət söz və morfemlərdə fonotaktik və morfonotaktik səviyyəli bir sıra fonetik təzahürlərə yol açır.

Hiatusa qoyulmuş məhdudiyyətlər epenteza və diereza kimi fonetik təzahürlərə səbəb olur.

5.1. Epenteza

5.1.1. Morfemin, sözün bütün mövqelərində **hiatusa** məhdudiyyət qoyulur. Hiatusun aradan qaldırılması üçün epentezadan istifadə olunur:

- Morfemin inlautunda hiatus ayırıcı /j/ və /w/ samitlərindən biri ilə dağıdırılır: *a-ir* [a^jir] ‘su’, *i-ur* [i^jur] ‘ödəmə; haqq’, *a-u-la* [a^wula] ‘akt zalı’.

- Morfemin inlautu və auslautunda da hiatus eyni ayırıcı samitlərlə aradan qaldırılır: *di-et* [di^jet_>] ‘pəhriz’, *ka-u-la* [ka^wula] ‘vətəndaş, təbəə’, *setia* [səti^ja] ‘sədaqətli’, *dua* [du^wa] ‘iki’. Lakin hiatus yaradan saitlərin birincisi /a/, bəzən də /i/ və ya /u/, ikinci isə digər saitlərdən biri olduqda epentetik ayırıcı samitin işlənməsi fakultativ xarakter daşıyır: *mau* [mau] ‘istəmək’, *bau* [bau] ‘qoxu, iy’, *biasa* [biasa] və ya [bi^jasa] ‘adi’, *baik* [ba^jik_>] ‘yaxşı’, *benua* [bənu^wa] ‘materik’, *tua* [tua] ‘qoca, yaşlı’.

- Alınma sözlərdə eyni və müxtəlif saitlərdən ibarət hiatus bəzən /ʔ/ (glottal stop) ilə aradan qaldırılır: *saat* [sa^ʔat_>] ‘an’ (< ər. سَاعَةً [sāʔat]), *jumaat* [ħuma^ʔat] ‘cümə günü’ (< ər. جُمْعَةً [ħumāʔat]), *soal* [so^ʔal] ‘sual; məsələ’ (< ər. سُؤَالٌ [su^ʔal]).

- Morfemlərin qovşağında eyni və müxtəlif saitlərin yaratdığı hiatus morfonotaktik qaydalara uyğun olaraq epentetik /ʔ/ samiti (*glottal stop*) ilə də (ayırıcı /ʃ/ və /w/ samitləri ilə yanaşı) dağıdırılır: *baca-an* [baħa^ʔan] ‘ədəbiyyat; qiraət’, *se-asal* [sə^ʔasal] ‘qohum, eyni mənşəli’ (müq. et: *tari-an* [tari^ʔan] ‘rəqs’, *tuju-an* [tuħu^wan] ‘istiqamət’).

- Morfemin anlautu və inlautunda **diftonqların** işlənməsinə məhdudiyyət qoyulur. İnlautda onlar yalnız törəmə və alınma sözlərdə müşahidə edilir: *lalai* ‘diqqətsiz, unutqan’ > *kelalaian* ‘diqqətsizlik, huşsuzluq’, *pulau* ‘ada’ > *kepulauan* ‘archipelago’, *haiwan* ‘heyvan’, *hairan* ‘təəccübəlmək’, *boikot* ‘boykot’. Törəmə sözlərdə hiatusa yol verməmək üçün kökün və ya əsasın auslautundakı diftonq ilə saitlə başlayan affixin arasına ayırıcı /ʃ/ və ya /w/ samiti əlavə edilir. Məsələn: *kacau* [kahəʊ̯] ‘qarışmış; dolaşmış’ > *kacauan* [kahəʊ̯w̩an] ‘qarışiq’ dolaşıq’, *capai* [hapai] ‘çatmaq, əldə etmək’ > *capaian* [ħapai̯an] ‘nailiyət’.

5.1.2. Epenteza həmçinin **klasterin** dağıdırılması üçün istifadə edilir. İndoneziya dilində klaster yalnız alınma sözlərdə müşahidə edilir və onun aradan qaldırılması üçün sözlərə fonem tərkibindən asılı olaraq müxtəlif saitlər artırılır. Bu zaman klaster iki hecaya parçalanır:

- Klasterin dağıdırılması üçün onun daxilinə və ya sonuna epentetik /ə/ saiti (pepet) daxil edilir: *listerik* ‘elektrik’, *filem* ‘film’, *kapitalisme* ‘kapitalizm’.

- Klasterin dağıdırılması üçün epentetik /o/, /u/ a/ və /i/ saitlərindən də istifadə edilir: *mohor* ‘möhür’ (< fars. مهر [mohr]), *ilmu* ‘elm, bilik’ (< ər. علم [ilm]), *lampu* ‘lampa’ (< hol. lamp), *nahas* ‘bəla; bədbəxt’ (< ər. نحس [nahs] ‘uğursuzluq’), *abilah* ‘əbləh, axmaq’ (< fars. ابله [əbləh]), *lazuardi* ‘lacivərd’ (< fars. لاجورد [ladžvərd]).

- Alınma sözlərə bəzən bütöv heca artırılmasına da yol verilir: *persangga* [pərsanġa] ‘fərsəng’ (< fars. فرسنگ [fərsəng] ‘təxminən 6 km.-ə bərabər uzunluq ölçüsü’). Bu onunla izah edilir ki, fars dilində /ŋ/ bir samit deyil, /n/ və /g/ samitlərinin kombinasiyasıdır. Sözsonu klasterin dağıdırılması üçün ona Indoneziya dilində /a/ saiti əlavə edilmişdir. Lakin İndoneziya dili üçün xarakterik olan /-ŋg-/ analogiyası ilə sonuncu /g/ samiti geminasiyaya uğramış və bununla yeni /ga/ hecası yaranmışdır.

5.2. Diereza. Diereza alınma sözlərdə klasterin dağıdırılması vasitəsi kimi aşağıdakı şəkildə təzahür edir:

- Sözsonu klasterin sonuncu samiti ixtisar edilir: *konteks* ‘kontekst’ (< ing. context [kɔntekst]), *triplek* ‘triplex’ (< hol. triplex [triplex]), *serban* ‘çalma’ (< fars. سر [sər] ‘baş’ + بند [bənd] ‘dolaq’).

- Sözün daxilində və ya sonundakı geminat samitlərdən biri ixtisar edilir: *majalah* [maħalah] ‘məcəllə, jurnal’ (< ər. مجله [madżallat]), *syak* [ʃak[>]] ‘şəkk, şübhə’ (< ər. شک [ʃakk]), *hak* ‘haqq; ədalət’ (< ər. حق [haqq]).

5.3. Epenteza və diereza yalnız alınma sözlərdə hiatus və klasterin aradan qaldırılması üçün tətbiq edilmir, onlar həm başqa dillərdən alınmalarda, həm də əsl İndoneziya sözlərində bu və ya digər fonemin mövqeyi ilə də bağlı olur:

- Sait anlautlu sözlərə saitdən əvvəl epentetik /ʔ/ (*glottal stop*) əlavə edilir: *enam* [ʔənam] ‘altı’, *iklim* [ʔik>lim] ‘iqlim’ (< ər. **إقليم** [ʔiklīm]). Lakin bu, fakultativ xarakter daşıyır.

- Sözün (morfemin) anlautu, inlautu (hecanın əvvəlinde) və auslautunda /h/ samitinin dierezasına yol verilir: *hujung* – *ujung* ‘uc, axır’, *tahun* [taun] ‘il’, *perahu* [pərau] ‘qayıq’, *gajah* /gaħa/ ‘fil’. Lakin omonimlik, məna dəyişikliyi yarana bilən hallarda və alınma sözlərdə /h/ samiti ixtisar edilə billməz. Müq. et: *halim* ‘həlim, yumşaq’ – *alim* ‘ilahiyyatçı’, *Tuhan* ‘tanrı’ – *tuan* ‘cənab’, *toko* ‘mağaza’ – *tokoh* ‘xadim’, *tujuh* ‘yeddi’ – *tuju* ‘istiqamət’.

- Danışiq dilində və dialektlərdə əsl İndoneziya morfemlərinin yalnız auslautda gəlməsinə yol verilən diftonqları qismən ixtisara məruz qalaraq monoftonq variantlarında çıxış edə bilər. Müq. et.: *danau* [danou] ‘göl’ – [dano], *gurau* [gurou] ‘zarafat’ – [guro], *pakai* [pakaj] ‘istifadə etmək, işlətmək’ – [pake].

- Danışiq dilində və dialektlərdə alınma sözlərin inlautunda işlənməsinə yol verilən diftonqlar da onların monoftonq allofonları ilə əvəz edilə bilər. Müq. et: *haiwan* [haiwan] ‘heyvan’ – [hewan], *kaustik* [kəʊstɪk] ‘kaustik’ – [kostik].

- Sürətli nitqdə /ə/ fonemi (pepet) dierezaya məruz qala, bununla da klaster yarada bilər. Bu zaman sözdə hecanın biri ixtisar edilir: *deras* [dəras] və ya [dras] ‘sürətli; möhkəm’, *semut* [səmut<] və ya [smut<] ‘qarışqa’, *terang* [təraŋ] və ya [traŋ] ‘ışıq, işıqlı’. Poeziyada bu, misralarda hecaların sayının uyğunlaşdırılması üçün istifadə olunur. Belə diereza bir qayda olaraq /e/ saitinin prepozisiya və postpozisiyasındaki samitlərin artikulyasiyasının xarakterindən asılı olur (bu barədə növbəti bölmədə).

5.4. Alınma sözlərdə bəzi klasterlərə məhdudiyyət qoyulmur.

Sözün əvvəlinde iki samitdən ibarət klaster aşağıdakı hallarda mümkündür: Klasterin birinci samiti sonantdır: *mbakyu* ‘böyük bacı’, *nduk* ‘körpə’ (yavalılarda uşağa müraciət), *ndoro* ‘cənab, xanım’, *Ndom* ‘Ndom (papularda qəbilə adı)’.

- Klasterin ikinci samiti sonantdır: *blokade* ‘blokada’, *planset* ‘planşet’, *pneumatik* ‘pnevmatik’, *drama* ‘dram’, *prakarsa* ‘təşəbbüs’, *sromo* ‘əlavə ödəniş’, *trilogi* ‘trilogiya’. Belə klasterlərin birinci samiti kimi eksər samitlər çıxış edə bilir.

- Klasterin hər iki samiti sonantdır: *ngrusek* [ŋruse?] ‘çırıldamaq’, *wlingi* ‘vlingi (bitki növü), *wreda* ‘yaşlı’. Yava dilindən alınan və sayca çox olmayan belə sözlərdə samitlərdən biri kipləşən, ikincisi isə kipləşməyən sonant olur.

- Klasterin birinci samiti novlu apikal kar küylü /s/ sibilyanti və ya labio-dental kar novlu küylü /f/ samitidir: *skema* ‘sxem’, *slogan* ‘şuar’, *snorkel* ‘şnorkel’, *spion* ‘casus’, *stasiun* ‘stansiya’, *fluktuasi* ‘tərəddüd’, *fragmen* ‘fragmənt’.

- Klasterin birinci samiti novlu apikal kar küylü /s/ sibilyantı, ikinci samiti kipləşməyən sonantdır: *swalayan* ‘özünəxidmət’, *swasta* ‘özel’, *Swis* ‘İsveçrə’.

- Klasterin ikinci samiti /s/ sibilyantıdır: *ksardas* ‘çardaş (macar milli rəqsi)’, *psihs* ‘psixi’, *psalm* ‘zəbur surəsi’, *tsarisme* ‘çarizm’.

Sözün sonunda iki samitdən ibarət klaster aşağıdakı hallarda mümkündür:

- Klasterin birinci samiti sonantdır: *sprint* ‘sprint’, *bank* ‘bank’.
- Klasterin hər iki samiti sonantdır: *psalm* ‘zəbur surəsi’, *helm* ‘dəbilqə; şlem’, *modern* ‘müasir’.
- Klasterin birinci samiti sibilyantıdır: *lift* ‘lift’,
- Klasterin ikinci samiti sibilyantıdır: *kompleks* ‘mürəkkəb’,
- Klasterin birinci samiti sonant, ikinci samiti isə sibilyantıdır: *kans* ‘şans’, *mars* ‘marş’.

Sonunda iki samitdən ibarət klaster olan alınmalar sayca çox deyildir. Bu, onunla izah edilir ki, belə alınmaların əksəriyyətində klaster ona sait artırılması ilə və ya ikinci samitin ixtisas edilməsilə (bu barədə epenteza və diereza hadisələri ilə bağlı bölməyə bax) dağıdırılır.

Alınma sözlərin əvvəlində üç samitdən ibarət klaster aşağıdakı hallarda mümkündür:

- Klasterin birinci samiti sibilyant, üçüncü samiti isə sonantdır. Belə klasterlərdə ikinci samit həmişə kar olur: *skripsi* ‘kurs işi’, *strategi* ‘strategiya’, *strata* ‘qat’, *sprint* ‘sprint’.

Alınma sözlərin sonunda üç samitdən ibarət klaster aşağıdakı hallarda mümkündür:

- Klasterin birinci samiti sonant, ikinci samiti sibilyantıdır: *worst* ‘kolbasa’.
- Klasterin 1-ci samiti sonant, üçüncü samiti isə sibilyantıdır. *korps* ‘korpus’.

Qeyd olunmuş hallar aşağıdakı ümumi **nəticələrə** gəlməyə əsas verir:

- İndoneziya dilində sözün (morfemin) fonoloji strukturuna qoyulmuş məhdudiyyətlər əsasən sözün (morfemin, hecanın) əvvəli və sonu ilə bağlıdır. Bu, həm də bu və ya digər fonemin müəyyən mövqedə işlənə bilmək / bilməmək və kombinator imkanlarından asılıdır.

Əsl İndoneziya sözlərində sözün (morfemin) əvvəlində hiatus və klasterə məhdudiyyət qoyulduğundan belə strukturlu alınma sözlərdə hiatus və klaster epenteza və diereza ilə aradan qaldırılır.

- Alınma sözlərin əvvəlində klasterlərin daha az dəyişikliyə məruz qalmasını onların postpozitiv saitlə müşayiət olunması ilə izah etmək olar. Sözün sonunda klasterin aradan qaldırılması üçün əsasən klasterin sonuna (bəzən da daxilinə) epenetik sait daxil edilməsi də məhz bununla bağlıdır.

- Sözün (morfemin, hecanın) strukturunda samitlərin öz allofonları ilə çıxış etməsi həmin samitlərin kombinator imkanlarından və bu və ya digər mövqedə işlənə

bilməmək xüsusiyətlərindən asılıdır. Saitlərin öz allofonları ilə çıxış etməsi isə İndoneziya dilində morfemlərin əsasən ikihecalı olması ilə bağlıdır. Alınma sözlərdə fonemlərin öz allofonları ilə çıxış etməsini həm də onların strukturunda İndoneziya dilinə xas olmayan fonemin mövcudluğunu ilə izah etmək olar.

- Alınma sözlərdə klaster onun strukturunda sonant, /s/ sibilyantı və ya labiodental kar novlu küylü /f/ samiti olduğu hallarda saxlanır. Lakin klasterdə həmin fonemlər ixtiyari şəkildə birləşə bilmir (məsələn, /dr/, /pr/, /str/ kombinasiyaları mümkün olduğu halda */rd/, */rp/, */trs/, */rts/ kimi kombinasiyalara yol verilmir).

ƏDƏBİYYAT

1. Dwigdjowahono 2011 – Dwigdjowahono Sunar. Kaidah Fonotaktik Pada Bentuk Akronim Bahasa Indonesia. Januari, 2011 // <http://meta-hodhos.Blogspot.com/2011/01/kaidah-fonotaktik-pada-bentuk-akronim.html>
2. Herningtias 2012 – Editia Herningtias. Peran Fonotaktik Bahasa Indonesia dalam Penyerapan Kata Bahasa Belanda Bidang Kedokteran dan Kesehatan. Skripsi. Universitas Indonesia. Depok, Mei, 2012 // <http://lib.ui.ac.id/file?filedigital-/20309229-S42831-Peran%20fonotaktik.pdf>
3. Kusumah 2011 – Kusumah Encep. Fonotaktik Bahasa Indonesia. Universitas Pendidikan Indonesia. 2011 // <https://id.scribd.com/doc/291737458/Fonotaktik-Bahasa-Indonesia>
4. Problematika 2009 – Problematika Fonotaktik dalam Bahasa İndoneşya Januari 2009 // <https://id.scribd.com/document/509959254/PROBLEMATIKA-BAHASA-INDONESIA>
5. Susilawati 2009 – Susilawati. Kaidah Fonotaktik Gugus Konsonan Kata-Kata Bahasa Indonesia yang Bersuku Dua. Skripsi. Universitas Muhammadiyah, Surakarta 2009 // <http://eprints.ums.ac.id/8421/1/A310050069.pdf>
6. Yudhistira 2021 – Yudhistira. Pola Fonotaktik dalam Bakasa Indonesia. Mart, 2021 // <https://narabahasa.id/fonologi/pola-fonotaktik-dalam-bahasa-indonesia>
7. Zamzani 2006 – Zamzani. Kajian Fonotaktik Bahasa İndoneşya // Litera. Jurnal Penilian Bahasa, Sastra, dan Pengajarannya. Vol. 5, № 1. Yogyakarta, Universitas Negeri Yogyakarta, 2006, hal.24–37.
8. Zərbəliyev 2018 – Zərbəliyev H.M. İndoneziya və Azərbaycan dillərinin bəzi fonotaktik xüsusiyətləri // Tətbiqi dilçiliyin müasir problemləri. III Beynəlxalq elmi konfransın tezisləri. 25-26 oktyabr 2018-ci il. Bakı, ADU, 2018, s.59.
9. Алиева и др 1972 – Алиева Н.Ф., Аракин В.Д., Оглоблин А.К., Сирк Ю.Х. Грамматика индонезийского языка. М.: Наука, 1972.
10. Андреев и др. 1959 – Андреев Н.Д., Уханова Л.И. Структура индонезийского слога // Ученые записки ЛГУ. № 282, 1959, с.185–188.
11. Зубкова 1966 – Зубкова Л.Г. Вокализм индонезийского языка (экспериментально-фонетическое исследование). Дисс. ... канд. филол. н. Л., 1966.

12. Зубкова 1967 – Зубкова Л.Г. Гласный [ə] и его место в системе индонезийского вокализма // Вестник ЛГУ. № 2, 1967.
13. Зубкова 1970 – Зубкова Л.Г. О гармонии гласных в индонезийском языке // Языки Юго-Восточной Азии. Вопросы морфологии, фонетики и фонологии. М., 1970.

Habib ZARBALIYEV

PHONOTACTIC FEATURES OF THE INDONESIAN LANGUAGE

SUMMARY

The article deals with the main phonotactic features of the Indonesian language. Here is revealed the Indonesian syllable types and structure, positional and combinatorial rules of the phonemes, allophonic rules in Indonesian, and explored such phonetic phenomena of the phonotactic and morphonotactic levels as epenthesis and dieresis, caused by the restrictions imposed on the use of phonemes in one or another position and combination, on the vowel combination (hiatus) in the structure of the word and consonant combination (cluster) in the structure of syllable, especially in the initial and final syllable(s) of the word (or morphemes), as well as changes occurring in the structure of the syllable, morpheme, and word as a result of these phenomena.

It is established that the restrictions imposed on the phonological structure of the word (morpheme) mainly depend on the anlaut and auslaut of the word (morpheme), the ability/inability of a particular phoneme to be used in a certain position, as well as the combinatorial possibilities of phonemes.

Key words: *phonotactics, epenthesis, hiatus, cluster, allophone*

Хабиб ЗАРБАЛИЕВ

ФОНОТАКТИЧЕСКИЕ ОСОБЕННОСТИ ИНДОНЕЗИЙСКОГО ЯЗЫКА

РЕЗЮМЕ

В настоящей статье, посвященной основным фонотактическим особенностям индонезийского языка, выявляются виды и структура слова, позиционные и комбинаторные правила фонем, аллофонические правила, фонетические явления фонотактического и морфонотактического уровней (эпентеза, диереза), вызванные ограничениями, накладываемыми на употребление фонем в той или иной позиции и комбинации, на стечение гласных (хиатус) в структуре слова (морфемы) и согласных (клuster) в структуре слова, особенно в начальном и конечном слогах слова (морфемы), а также изменения, происходящие в структуре слова, морфемы и слова вследствие этих явлений.

Устанавливается, что ограничения, накладываемые на фонологическую структуру слова (морфемы), связаны в основном с анлаутом и ауслаутом слова (морфемы, слова), способностью/неспособностью той или иной фонемы употребляться в определенной позиции, а также комбинаторными возможностями фонем.

Ключевые слова: *фонотактика, эпентеза, хиатус, кластер, аллофон*